



XALQ QƏZETİ

№ 104 (29076) 14 may 2019-cu il, çərşənbə axşamı

Gündəlik ictimai-siyasi qəzet

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri

Prezident İlham Əliyev Belçikalıların Kralı Filip ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.**

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü olub.


Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi.

Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi.

AZƏRTAC

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

Əvvəlcə birgə foto çəkdirildi. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir.

Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi.

Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin əhəmiyyəti vurğulandı, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıldı. Söhbət zamanı Azərbaycanın istər Şərq Tərəfdaşlığı Programı çərçivəsində və istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlığı xüsusi qeyd olundu.

AZƏRTAC

Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarına şərəfinə şam yeməyi verilib



□ **Mayın 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarına şərəfinə şam yeməyi verilib.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib. Əvvəlcə Prezident İlham Əliyev və Prezident Donald

Tusk birgə foto çəkdirdilər.

(ardı 2-ci səhifədə)



F.M.Ələsgərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə

Fuad Murtuz oğlu Ələsgərov "Şöhrət" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2019-cu il



Heydər Əliyev Mərkəzində "Azərbaycana sevgi ilə" konsert proqramı

» 3



Azərbaycana qarşı aparılan kampaniya qərəzli və əsassızdır

» 4



Atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir

» 5



Suriya ordusu Kobani şəhəri uğrunda döyüşlər aparır

» 8

Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib



(əvvəlki 1-ci səhifədə)

Sonra Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları rəsmi foto çəkirdilər.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarına şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Dövlətimizin başçısı, həmçinin bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münasibətin öz həllini tapmamasını təəssüflə qeyd etdi. Dövlətimizin başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirdi ki, 25 ildən çoxdur

bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd etdi ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev xatırladı ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.

Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurlu əməkdaşlıq etdiyini bildirdi.

AZƏRTAC



Avropa azərbaycanlıları Brüsseldə Azərbaycan Prezidentinə dəstək aksiyası keçiriblər

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşılınması və ona dəstək aksiyası keçirilib.

Aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Aksiyaada "Cənab Prezident, Avropaya xoş gəlmisiniz!", "Cənab Prezident, Sizi

salamlayırıq!" və sair şüarlar səsləndirən soydaşlarımız Azərbaycan dövlətinin başçısını və onun siyasət kursunu daim dəstəklədiklərini bəyan ediblər.

Aksiya iştirakçıları bundan sonra da Prezident İlham Əliyevə daim dəstək olacaqlarını bildiriblər.

AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayırım kəndində, Bərd rayonu ərazisindəki

adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Şıxlar, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Elmar MƏMMƏDYAROV: Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Avropa İttifaqı (AI) ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Bu fikri Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazir bildirib ki, AI xarici ticarət dövrüyümüzdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşdır. Həmçinin AI Azərbaycanı ən böyük investordur. Ənənəvi birgə Avropa İttifaqı-Azərbaycan Biznes Forumu AI-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum bu il iyunun 13-də Bakıda keçiriləcək. İnanıram ki, bəzi və hətta ola bilsin ki, çoxlu sayda AI ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycanla birgə təmsil edəcaqlar.

Biz AI ilə yeni iktisadi münasibətlər ilə bağlı keyfiyyətli müqavilə vasitəsilə iktisadi münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Biz bir-birimizdən və bir-birimizi barədə çox şey öyrənirik. Bu, özlüyündə çox məhsuldar işdir.

Bir neçə il sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək "Tərəfdaşlıq Prioritetləri" sənədinin imzalanması ilə yanaşı, biz keçən il AI ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu, biza bir-birimizi daha yaxşı anlamağa kömək edir.

2017-ci ildə Brüsseldə keçirilmiş sonuncu Şərq Tərəfdaşlığı sammitində təklif edildi ki, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq regiondakı müxtəlif təhdidlərin real mülahizələrinə əsaslanmalıdır. Diqqət AI ilə siyasəti və ticarət əməkdaşlığının müxtəlif dərəcələrinə malik ölkələr üçün faydalarına və potensial əlavə dayarlarla yönəldilməlidir. Sonuncu sammit konkret məqsədlərə nail olmağı özündə əks etdirən "2020-ci il üçün 20 nəticə" adlı sənədi dəstəklədi. İnanırıq ki, tətbiq edildikdən sonra bu nəticələr regionumuza daha böyük dərəcədə davamlılıq, rifah, inkişaf və bağlılıq gətirmək imkanında olacaq. Lakin "2020-ci il üçün 20 nəticə" üzrə danışıqlar

bərabər tərəfdaşlar arasındakı kimi baş tutmalıdır. Bu prosesin müvəffəqiyyəti nəzərəcarpacaq nəticələrdən asılı olacaq. Həmin məqsədlərdən bəziləri Azərbaycanın əsas sektorları üzrə Strateji Yol xəritələrinə uyğun gəlir.

Azərbaycanda dayanıqlı iqtisadi inkişafı və sosial-iqtisadi artımı təmin etmək məqsədilə institusional və struktur islahatlar davam etdirilir. Aparılmış əməkdaşlıq strategiyalarını nəzərə alsaq, Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kanara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkarək qeyd bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumıniyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq.

"Enerji sahəsində biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə strateji tərəfdaşlığımızı davam etdiririk. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb. Trans-Adriatik Boru kamarı (TAP) işə inşa olunmasının ən son mərhələsindədir. Biz, həmçinin qaz dəhlizimizin coğrafi baxımdan dəhlizlərinin birliktə təşviq edilməsi üçün qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Programını qeyd etmək lazımdır.

Nazir qeyd edib ki, öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və transregional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olub. Bu səbəbdən, Azərbaycan üçün uzlaşma imkanları həm AI ilə iktisadi gündəlikdə, həm də Şərq Tərəfdaşlığı çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutmaqdadır. Nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycanı və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birliktə təşviq edilməsi üçün əsas addımdır. Hərəkətlik sahəsində tərəfdaşlıq, habelə Readmissiya və viza rejiminin sadələşdirilməsi sazişləri bu istiqamət üzrə irəliləyiş müstəsna töhfə verib. Azərbaycan tərəfi bu sənədlərin tam həcmə və səmərəli şəkildə yerinə yetirilməsinə sadıqdır. Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin uğurlu yerinə yetirilməsi yaxın gələcəkdə viza liberallaşdırılmasının perspektivlərini açır bilər.

Bu gün Azərbaycan demək olar ki, bütün qonşuları ilə çox yaxşı, bəziləri ilə isə strateji xarakterli münasibətlərdən məmnunluq duyur. Qonşularla münasibətlər prioritetdir. Azərbaycan özünü regionda, eləcə də AI ilə münasibətlərində etibarlı tərəfdaş kimi doğrulduq. Təəssüflər olsun ki, AI-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də təkmilləşdirilməlidir. Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll edilməmiş münasibətlərin girovu olaraq qalmaqdadır. Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Biz bölgənin tam potensialını açdırmalıyıq. Əgər biz birlikdə Şərq Tərəfdaşlığı vasitəsilə irəliləyiriksə, onda AI-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münasibətlərin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, AI-nin bir tərəfdaş digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnəməsi və ya ATƏT sənədləri deyil, AI-nin qanunvericisi qurumu hər şeyi öz adı ilə adlandırır. İnanırıq ki, Şərq Tərəfdaşlığının gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qorunma biləcəyindən asılıdır.

Buna görə, AI və onun üzvləri daxil olmaqla, Şərq Tərəfdaşlığında iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir. Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir.

Nazir sonda qeyd edib ki, Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək və bu, öz növbəsində, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurduvalarına qayıtmasına gətirəcək.

AZƏRTAC

Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” konsert proqramı



Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib. Anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Musiqili gecədə G.Verdinin, F.Cileanın və C.Puççininin əsərləri ifa olunub.

Qeyd edək ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. O, yaratdığı obrazlar, cəsarəti və dramatik repertuari ilə

opera sənəti tarixində mühüm yer tutur. Anna Netrebko 2007-ci ildə ABŞ-ın məşhur “Time” jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan A.Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni

ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellərə çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir. Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C.Puççini) obrazı ilə debütü onun beynəlxalq

karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropolitan-opera, Vyana, Paris operaları və digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib. Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada “Motsareum” Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini

davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir. 2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının “Half Way Around The World” konsert turunda iştirak edib. Tur çərçivəsində 6 ölkənin 8 şəhərində konsertlər verib.

AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 216

Bakı şəhəri, 10 may 2019-cu il

“Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nın təsdiq edilməsi haqqında

“Yerin təkindən istifadə olunması, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 4.14-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər

Kabineti **QƏRARA ALIR**:

1. “Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Yerin təkindən istifadəyə xüsusi razılıq (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi hallarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №6, maddə 476; 2005, №1, maddə 49; 2006, № 9, maddə

822; 2007, № 12, maddə 1336) ləğv edilsin.

3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 217

Bakı şəhəri, 10 may 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada hökumətə xüsusi hazırlıq aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədəndə qalmış bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 15 mart tarixli 65 nömrəli və “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zamanot verilməsi haqqı”nın təsdiq edilməsi barədə” 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482

nömrəli Fərmanının 1.1.7-ci bəndindənin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; 2017, № 2, maddə 289, № 3, maddə 492, № 9, maddə 1735; 2018, № 2, maddə 359; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 103 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060209 Psixologiya” ixtisasına “Klinik” sözündən sonra “(tibbi)” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublika-

sının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 262; 2014, № 6, maddə 743; 2015, № 8, maddə 973; 2016, № 7, maddə 1363; 2018, № 9, maddə 1910) ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “61. Psixologiya” bölməsində “Tibbi” sözü “Klinik (tibbi)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 452; 2017, № 4, maddə 631; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 80 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zamanot verilməsi haqqı”nın 2.1.1-ci bəndində “psixodiagnoz” sözü “psixoloji müayinə” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 218

Bakı şəhəri, 13 may 2019-cu il

“Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1449-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr

tarixli 870 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 199; 2016, № 3, maddə 582; 2017, № 9, maddə 1757; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 mart tarixli 129 nömrəli və 11 aprel tarixli 162 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Hərbi Ovçuluq İttifaqı”

Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 5.3-cü bənddə “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilsin.

2. 6.4.9-cu bənddə “müstəqil”, 8.3.9-cu bənddə isə “aidiyyət” sözlərindən əvvəl “Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

Multikulturalizm Mərkəzi “Bakı prosesi-10” adlı VIII virtual “dəyirmi masa”nın materiallarını nəşr edib

❑ **Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu günlərdə “Bakı prosesi” (2008-2018) adlı VIII virtual dəyirmi masanın materiallarını nəşr edib.**

Azərbaycan, rus və ingilis dillərində nəşr edilən layihənin rəhbəri BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, tərtibçilər BBMM-in icraçı direktoru Rəvan Həsənov və analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov, korrektor Tahir Kazımlıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Bakı prosesi”ni xüsusi diqqətdə saxlayaraq, bu mövzuya ayrıca layihə həsr edib. Layihə çərçivəsində 8 “dəyirmi masa” təşkil olunub və hər birinin materialları 3 dilə dərc edilib.

Mədəniyyətlərarası dialoqun təşviqi edilməsi məqsədilə “Bakı prosesi” Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfrans Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülüb. 2008-ci il dekabr ayının 2-3-də Bakıda keçirilən həmin konfrans Azərbaycan hökuməti və Avropa Şurasının birgə təşəbbüsü ilə təşkil olunub. Azərbaycan tərəfindən beş global prosesin irəli sürülməsinin əsasında respublikamızdakı dini-etnik rəngarənglik, eləcə də ölkə ərazisində tarixən şəxskül tapmış mədəni müxtəliflik amili dayanır. Bu konfrans çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsinin iştirakı ilə yeni əməkdaşlıq formatının əsası qoyulub. 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib.

“Bakı prosesi” sayəsində bəşəriyyətin global təhlükəsizliyinin təmini və dövrümüzün ən mühüm vəzifəsi kimi mədəniyyətlərarası dialoqa və mədəni müxtəlifliyə böyük diqqət ayrılır. “Bakı



prosesi”nin ayrılmasız və əsas tərkib hissəsi olan bütün Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyəli şəxslər, müxtəlif beynəlxalq təşkilatların başçıları, görkəmli ictimai xadimlər, məşhur mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Beləliklə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif dövlətlərin, mədəniyyətlərin və beynəlxalq təşkilatların nümayəndələrinə bütün dünyada mədəni müxtəlifliyin və sivilizasiyalararası dialoqun qorunması və inkişafı üçün konkret işlər görməyə imkan verən beynəlxalq platformaya çevrilib.

Britaniya səfiri: Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik

❑ **Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Bunu Böyük Britaniyanın Kəfəraycandakı səfiri Karol Krözts deyib.**



Səfir Arsenal və Çelsi komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edib: “Hər iki komanda əvvəllər Bakıda oyun keçirənlər də bir-birlərinə qarşı oynamaıyblar. Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcəklər və

mən bu oyunun yadda qalan bir hadisə olacağına əminəm.

Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Ba-

kiya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram.

Bu həftə Böyük Britaniya polisindən, o cümlədən “Arsenal” və “Çelsi” komandalarından olan nümayəndələr Bakıya gələcəklər. Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm”.

Dünyaca məşhur karikaturaçıdan Kloppa “sillə” kimi cavab

❑ **Məşhur karikatura ustası Omar Məmani Yurgen Kloppun Bakıda Avropa Liqası finali əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib.**

Məmani karikatura-nı paylaşaraq üzünə “Bizə qoşul, cənab Klopp. Azərbaycanda səhər yeməyi

insanları bir araya gətirir və hər kəsi xoşbəxt edir. Bunu etmək lazımdır” şərhini yazıb.

Onun bu karikatura-sı böyük dəstək görüb. Karikaturada “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri, futbolçuları Nqolo Kante, Eden Azar, “Arsenal”ın futbolçuları Pyer-Emenike Obameyanq, Mesut Özil və Aleksandr Lyakazet yer alıb.



Qasım MƏMMƏDOV,
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin prorektoru

Atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın atəşkəsin 25 illiyi ilə əlaqədar verdiyi açıqlamaları AZƏRTAC-a şərh edib. Şöbə müdiri bildirib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib.

İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və 25 ildən artıqdır ki, onlar qaçqın və məcburi köçkün statusunda yaşamaq məcburiyyətindədirlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmçinin mülki insanlara qarşı çoxsaylı hərbi cinayətlərlə müşayiət olunub.

Hikmət Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə

əlaqədar qəbul etdiyi dörd qətnəmədə Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənir, ölkəmizin ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiqlənir, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

"Atəşkəs sülh deyil. Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki,

25 il keçməsinə baxmayaraq, atəşkəs davamlı sülhə çevrilməyib. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir", – deyər H.Hacıyev əlavə edib.

O, həmçinin deyib ki, danışıqlar prosesinin formatı dəyişməzdir. Danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır.

Şöbə müdiri diqqətə çatdırıb ki, Ermənistan tərəfi regionda davamlı sülhün təmin olunmasını heçqədən istəyirsə, mövcud format əsasında danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, BMT Təhlükəsizlik Şurasının qətnəmələrinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına mane olmamalıdır. Yalnız bundan sonra regionda davamlı sülh təmin oluna bilər.

Azərbaycan hakimiyyətinin ölkəmizi dünyada baş verən global maliyyə-iqtisadi böhrandan əs itkilərlə çıxarması, dinamik inkişafını yenidən təmin etməsi və xalqın maraqlarını müdafiə edərək onun sosial rifah halını daha da yüksəltməsi anti-azərbaycan dairələri çox narahat edir. Ona görə də, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, inkişaf proseslərinin qarşısını almaq üçün "bəşinci kolon"dan istifadə edirlər. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.



Əli Kərimlini "əyləc mexanizmi" kimi istifadə edirlər

S.Vəliyeva bildirib ki, sözügedən prosesdə ictimai rəyi mənfi tonda yükləmək və ölkəmizin əldə etdiyi nailiyyətlərə, uğurlara kölgə salmaq, xalqımızın firavan və sakit yaşayışına mane olmaq üçün AXCP-dən və onun sədri Əli Kərimləndən istifadə edilir: "Daha doğrusu, anti-azərbaycan qüvvələri Əli Kərimlini ölkəmizin

inkışafına qarşı "əyləc mexanizmi" kimi istifadə edirlər. Əli Kərimli Avropada və ABŞ-da qrantlar hesabına maliyyələşdirilən Sevinc Osmanqızı, Qənimət Zahid kimi antimitilli ünsürlərin internet kanallarında ona verilmiş təzislər əsasında çıxışlar edir, müəyyən məbləğlər qarşılığında trolların antimitilli fəaliyyətini təşkil edir, erməni mətbuatı

və lobbisi ilə sinxron fəaliyyət göstərir, əsassız və qondarma iddialar üzrə mitinqlərə çağırışlar edir. Əlbəttə ki, Əli Kərimlinin bu çağırışları hər zaman xalqımız tərəfindən rədd edilir, ona dəstək verilmir. Elə bu səbəbdən də, insanlar dövlətçiliyimizin düşməni olan radikal mülkəfəli ciddi şəkildə qınamalı, onlara yerini göstərməlidir".

Deputat əlavə edib ki, Əli Kərimlinin trol kimi əməyini istismar etdiyi gənclər də artıq onun məqsəd və məramını anlamalıdır: "Cəbhəçi gəncləri itaətsizliyə dəvət edib, onları qanunları pozmağa məcbur edib həbs etdirən, sonra isə onların üzərindən müxtəlif təşkilatlardan qrant, iana alan Əli Kərimliyə niyə sual etmirlər ki, AXCP sədri, eləcə də Milli Şuranın, digər mülkəfəli partiyalarının sədrləri insanların mitinqlərə səslədikləri zamanda öz ailə üzvlərini bu mitinqlərdən hansı səbəbdən uzaq tuturlar? Nə üçün sorulmur ki, Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ-da hansı vəsaitlər hesabına bahalı həyat tərzini sürür? Hansı səbəbdən Əli Kərimli tərəfindən üzərində siyasi oyunlar qurulan gənclər həbsdən azad olundandan sonra onlarla əlaqəni kəşir, yaxud onları düşmən, satqın elan edir? Suallar çoxdur və bu sualların ümumi məntiqi cavabı ondan ibarətdir ki, Əli Kərimlini xalqın maraqları deyil, məhz şəxsi mənaifələri düşündürür".

Zöhrab Mnatsakanyan Ermənistanın təcavüzkar siyasətini "demokratiya" pərdəsi ilə ört-basdır etmək istəyir



Bu fikirləri mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ərazilərini işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizlənməsini həyata keçirən,

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibədən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir. Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz "demokratiya" pərdəsi ilə ört-basdır etmək istəyir.

qədar saxtadır.

Z.Mnatsakanyanın münaqişənin həlli ilə bağlı söylədikləri Ermənistanın onillərdir davam edən təcavüz və işğal siyasətinə son qoymaq, beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət nümayiş etdirərək normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir. Əgər Ermənistan xarici

işlər naziri həqiqi demokratiya quruculuğu, xalqın rifahı və bölgənin təhlükəsizliyi və tərəqqisində maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmalı və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədilməməlidir. Yalnız bundan sonra ümumbəşəri dəyərlərdən, demokratiyadan və insan həyatına verilən önəmdən danışmaq olar.



Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

Prezident seçkiləri ilə paralel keçirilən referendumun nəticələri isə səsvənlərin az olması səbəbindən ləğv edilib.

Litva prezidenti postuna 9 namizəd olub. Qalibiyyət üçün 50 faizdən artıq səs toplamaq lazım idi. Bu səsi heç bir namizəd toplaya bilmədiyinə görə, iki həftədən sonra ikinci mərhələ baş tutacaq. İkinci mərhələyə iqtisadi Qitanas Nausėda (31,52%) və sabiq maliyyə naziri İnqrida Şimonite (26,76%) keçiblər. Səsvərmədə 22,24 faiz səs toplayan baş nazir Saulys Skvernelis məğlubiyyətini etiraf edib və istefaya gedəcəyini söyləyib.

Binəqədidə birinci rübün yekunları müzakirə edilib



Binəqədi rayonunda 2019-cu ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilatı məsələləri şöbəsi müdirinin müavini Niyaz Əliyev, RİH başçısının müavini, Aparatın şöbə müdirləri, məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. O, daha sonra cari ilin ilk üç ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu



nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən danışdı. Natiq ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişafın, aparılan quruculuq və abadlıq işlərinin Binəqədi rayonunda da yüksək tempdə davam etdiyini bildirdi.

Hesabat yığıncağında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin Tibbi İdialar Departamentinin rəhbəri Vüqar Qurbanov, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Cahandar Axundov, rayondakı 11 sayılı vəkillər birliyinin müdiri, Azər Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilatı məsələləri

şöbəsi müdirinin müavini Niyaz Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar barədə danışdı.

Sonra Şura iclasının qərar layihəsi oxunub.


İclasla yekun vuran rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev qarşıda duran vəzifələrdən danışaraq, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

Natiq dövlət başçısının tapşırıqlarına və tövsiyələrinə əsasən, rayonda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə reallaşdırılması, işsizliyin azadılması, sahibkarlıq subyektlərinə müvafiq dəstək göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluğunun artırılması ilə bağlı bütün lazımi tədbirlərin gerçəkləşdirilməsinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirdi.

İclasın sonunda fərqlənən bir qrup şəxs Fəxri fərmanla təltif edilib.

"Xalq qəzeti"

Xəbər verdiyimiz kimi, ölkə başçısının tapşırığına əsasən, Bakı şəhərində bərk meşəli tullantıların yığılması, daşınması və çəşidlənməsinin idarə olunması işlərini Avropa dövlətlərinin iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti yeni konsepsiya gerçəkləşdirir.



Bu məqsədlə bağlanmış müqaviləyə uyğun olaraq, Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti Azərbaycan paytaxtının meşəli tullantıların aradan götürülməsi ilə bağlı işlərini birinci mərhələsinə başa çatdırmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin yaratdığı Monitoring Mərkəzində "Mott MacDonald" şirkətinin nümayəndəsi Nick Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində görülən və nəzərdə tutulan işlər, son iki həftədə aparılan araşdırma barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

"Mott MacDonald"-ın nümayəndəsi bildirmişdir ki, yeni konsepsiya çərçivəsində 3 ayı yaxındır ki, Bakı şəhərində lazımi işlər gedir. 7 rayonda məşəli tullantıları üçün müasir konteynerlər qoyulub, digər rayonlarda da nəzərdə tutulub. Aparılan ikihəftəlik araşdırmaların məqsədi ilkin olaraq Nərimanov rayonunda toplanan meşəli tullantıların hansı materiallardan

"Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalı Kürdəmirdə

"Bölgələrdən -bölgələrə" yaradıcılıq festivalı çərçivəsində növbəti tədbir Kürdəmir şəhərində reallaşdı. Heydər Əliyev Parkında təşkil olunan tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Mədəniyyət Nazirliyinin nümayəndələri, habelə regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri, ziyalılar və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tar gül-çiçək dəstələri düzüblər. Sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə "Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalının sərgi çadırı ilə tanış olublar.

Sərgidə metalışləmə sənətinin fərqli texnika və üsulları ilə hazırlanan misgərlik nümunələri, meşə qabları, kələğayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı əl işləri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma, dulusçuluq və s. sənət nüvələrinə aid yaradıcılıq nümunələri sərgilənib.

Yaradıcılıq festivalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə "Xalq Heydər söyləyəcək", "Azərbaycan" mahnılarını kimi digər vətənpərvərlik ruhunda olan ifalar səsləndirilib.

Bundan başqa, qiraət ustalarının təqdimatında "Sən elə bir zirvəsən" adlı kompozisiyada nümayiş olunub.

Mədəniyyət bayramının zəngin proqramını aktyorların təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsimi obrazının canlandırılması, nağıl qəhrəmanlarının səhnələşdirilməsi tədbiri daha maraqlı edib.

Daha sonra festival Beyləqan Mədəniyyət Mərkəzinin "Yaylalar" folklor qrupunun bir-birindən maraqlı rəqs nümunələri ilə davam edib.

Qeyd edək ki, festivalda 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə əlaqədar yerli şair və yazıqların, publisistlərin əsərlərindən ibarət kitab gusəsi də qurulub.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.

Yaradıcılıq festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii

Paytaxtın yeni təmizlik konsepsiyasının ilk mərhələsi başa çatdı

ibarət olduğunu, onların nisbətini öyrənmək olmuşdur. Artıq emal oluna bilən tullantıların bu rayon üzrə kompozisiyası müəyyən edilib. Araşdırma zamanı digər rayonlardan da tullantı nümunələrinin tərkibi barədə ilkin məlumat əldə edilib.

Növbəti addımlar isə əhali arasında maarifləndirmə işlərinin aparılması, pilot araşdırmalar yolu ilə Nərimanov rayonunda təkrar emal üçün tullantı konteynerlərinin yerləşdirilməsi olacaq. Bu zaman "Təmiz şəhər"lə əməkdaşlıq ediləcək, tullantıların daşınması prosesləri öyrəniləcək. Beləliklə, şirkət

tullantı axını modelini də hazırlayacaq, onu təqdim olunan demografik məlumatla əlaqələndirəcək. Bu proses bir neçə aya başa çatdırılacaq və paralel olaraq meşəli tullantıların yığılması üçün xüsusi qabların ölçüləri, rəngləri, üzərindəki loqolar müəyyən ediləcək.

Xatırladaq ki, bu layihənin tam gerçəkləşdirilməsi 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində başa çatdırılacaq, paytaxt həyatına ciddi ekoloji və iqtisadi səmərə gətirəcək.

R.TAHİR, "Xalq qəzeti"



özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nümrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

RIH başçısı Ceyhun Cəfərov çıxış edərək festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır. C.Cəfərov qeyd

edib ki, bu günlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ölkəmizin hər bir bölgəsində təntənəli surətdə qeyd edilir. Bizim bugünkü tədbiri Mədəniyyət Nazirliyinin layihəsi olan "Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalı da qoşulub və bu tədbiri daha maraqlı etmişdir. "Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalı atəşfəşanlıqla yekunlaşıb.

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

Qubadlı məcburi köçkünlərinin sosial problemləri diqqət mərkəzindədir

Qubadlı Rayon İcra Hakimiyyətində cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas keçirildi. Tədbirdə RİH başçısı Məlik İsaqov bu ilin 3 ayı ərzində görülmüş işlərlə bağlı məruzə ilə çıxış etdi. Bildirdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Dövlət başçısı geniş və dərin təhlilə əsaslanan nitqində bu ilin birinci rübündə ölkəmizin siyasi və iqtisadi mənzərəsini diqqətə çatdırmış, Azərbaycanın islahatların yeni mərhələsinə qədəm qoyduğunu bildirmişdir.

Sonra rayonda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, ilin birinci rübündə rayon sakinlərinin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. 2018-ci il dekabr ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Abşeron rayon Sumqayıt stansiyası ərazisində və bundan bir neçə gün sonra Sumqayıt şəhər 12-ci mikrorayonda məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərin açılışında iştirak etmişdir. Demək olar ki, məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi işi başa çatdırılmışdır. Abşeron rayon "Sumqayıt stansiyası" adlanan ərazidəki şəhərcikdə rayonun Gigiyena və Epidemiologiya Mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 sayılı körpələr evi-uşaq bağçası və rayon rabitə qovşağının poçt agentliyi fəaliyyətə başlamışdır. Bunun da nəticəsi olaraq

50 nəfər məcburi köçkün işlə təmin edilmişdir.

Rayon icra hakimiyyəti başçısının keçirdiyi qəbular zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində xeyli iş görülmüşdür. Daxili imkanlar hesabına cari ilin üç ayı ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, "1941-1945-ci illər müharibəsi" veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı axtarışatlı ailələrə 17 min 410 mənat məddi yardım edilmişdir.

Hesabat dövrü ərzində rayon Məşğulluq Mərkəzi tərəfindən sakinlərin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi davam etdirilmişdir. Rayonda 20 min 600 nəfər əmək qabiliyyətli əhali var. Cari ilin birinci rübündə 46 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 943-ə çatdırılmışdır.

2019-cu ildə rayonun pedaqoji kollektivləri üçün on əlamətdar hadisə məcburi köçkünlər üçün Sumqayıt stansiyası ərazisində salınmış yeni qəsəbədə rayonun Hal, Dəmirçilər, şəhər 4 sayılı tam orta



məktəblərinin müasir layihə əsasında tikilmiş yeni məktəbdə fəaliyyətini davam etdirməkdədir. İlk vaxtlar müəyyən çətinliklər olsa da, artıq hər üç məktəbdə şöbə tərəfindən pedaqoji proseslərin tənzimlənməsi, təlim işinin keyfiyyətinin yüksəldilməsi məsələləri də gündəmdə saxlanılmışdır. Belə ki, istedadlı şagirdlərin aşkarlanması məqsədilə keçirilən olimpiadaların, rayon mərhələsində 255 nəfər şagird iştirak etmiş, onlardan 49 nəfəri zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Məruzədə bildirildi ki, Təhsil Nazirliyinin 2019-cu il martın 2-də "Ümumtəhsil: mövcud vəziyyət və hədəflər" mövzusunda keçirdiyi müşavirədə Qubadlı rayonunun ötən tədris ilində XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında respublika üzrə I yerdə, IX siniflər üzrə keçirilən buraxılış imtahanlarında III yerdə və ümumilikdə isə bütün indekslər üzrə aparılan statistik araşdırmalara əsasən, Respublika üzrə II yerdə olması xüsusi vurğulanmışdır.

Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirərək hesabat dövründə 5885 ambulator xəstə qəbul etmişdir. Həç işinin keyfiyyətinin yüksəldilməsi məsələləri də gündəmdə saxlanılmışdır. Bu il fevralın 11-dən aprelin 1-dək poliklinika şöbəsində 8 min 654 nəfər müayinə olunmuşdur.

Qeyd olundu ki, ilin 3 ayı ərzində kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür. Rayonda baramaçılıq inkişaf etdirmək üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilmiş Çin Xalq Res-

publikasından gətirilmiş və yerli sortlardan olan 11 min 500 ədəd tütünginə yaz aylarında qulluq edilməsi məqsədilə bütün tədbirlər görülmüşdür.

Ümumiyyətlə, 2019-cu ilin birinci rübünün yekunları bunu deməyə əsas verir ki, rayon əhalisi arasında əvvəlki illərdə olduğu kimi ictimai-siyasi baxımdan heç bir narahatlıq olmamışdır. Rayonda bu gün də əsas aparıcı siyasi partiyası 3 min 605 nəfərdən artıq üzvü olan Yeni Azərbaycan Partiyasıdır.

Məruzəçi diqqətə çatdırdı ki, icra hakimiyyəti tabeliyində olan idarə, müəssisə və təşkilatlarla birlikdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında irəli gələn müddəaları rəhbər tutaraq, üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə səylə çalışacaqdır.

İclasda poliklinikanın baş həkimi Nüslət Əhmədov, rayon gənclər və idman idarəsinin rəisi Natiq Abbasov, RİH-in Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlyas Süleymanov müvafiq sahələr üzrə görülmən işlərdən bəhs etdilər.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Ağəli Əhmədov iştirak etdirdi.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"



☐ **"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətinin Tədbirlər Planına uyğun olaraq, Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.**

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a bildirilib ki, Suraxanı rayonunda icra olunan layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivini əhatə etmək mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin bir hissəsində markazlaşdırılmış içməli su şəbəkələri mövcud olmayıb. Əhali içməli suya olan tələbatını məşinlərə daşıma yolu ilə təmin edib. Bəzi ərazilərdə isə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılırdı. Belə yaşayış massivlərində normal su təchizatını təmin etmək mümkün olmurdu. Su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qazalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı sistemlərinin yaradılmasına və yenidən qurulmasına qərar verilib.

Layihə çərçivəsində Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi və ətraf ərazilərdə, Ataməhmed Rzaev və Səttar Bəhlulzadə küçələrində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrlilik borularla 18 kilometr uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə

birlikdə verilərək sayğaclar quraşdırılacaq. Bu ərazilərdə görülmən işlərdən 7 min nəfər faydalanacaq.

Yeni Günəşli qəsəbəsi D massivinin relyef baxımından yüksəklikdə yerləşən hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrlilik borularla 3,2 kilometr su xətləri çəkilir. Görüləcək işlər nəticəsində bu ərazidə 10 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçiriləcək.

Qaraçuxur qəsəbəsinin Şərq massivində, həmçinin Nazim İsmayilov, Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əli Məmmədov, Əmircan qəsəbəsi, Məlik Mustafayev, Elxan Həsənov, Park, Vladimir Balandin küçələrində müxtəlif diametrlilik borularla 12 kilometr uzunluğunda yeni su şəbəkələri yaradılacaq. Bununla da adıçkılən ərazilərdə 11 mindən çox sakinin içməli su təchizatı yaxşılaşacaq.

Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 kilometrədən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlandıqdan qısa müddət ərzində su xətlərinin 7 kilometrlik hissəsi tikilib. Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.

"Azərsu" ASC

İçməli suyun emalı prosesində istifadə olunan kəşqulyantın satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs- Murad Abışevdən, telefon-

431 47 67/1087 və Ağali Mirzəyevdən, 431 47 67/2266) ala bilərlər. İştirak haqqı 200 manatdır. Təşkilat- "Azərsu" ASC VÖEN- 9900001751 Bank- "Kapital Bank" ASC-nin 1 sayılı Nəsimi filialı Kod- 200112 VÖEN-99000003611 M/h- AZ37NABZ 013501000000001944 S.W. İ. F. T. BİK: ALIBAZ2X H/h- AZ65ALIB 33070019441100216111 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına); - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 iyun 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 4 iyun 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Satınalmaların Təşkilatı və İdarə Olunması Departamentinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 5 iyun 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

"Finex Kredit" BOKT ASC səhmdarlarının nəzərinə!

14 iyun 2019-cu il saat 11. 00-da səhmdarların növbədənəkar ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Nizamnamədə dəyişikliklərlə bağlı müzakirə.
 2. Digər məsələlər.
- Ünvan- Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11.

BİLDİRİŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin tender komissiyasının 10 aprel 2019-cu il tarixli yekun protokoluna əsasən katiblik üçün dəftərxana mallarının satın alınması məqsədilə dərc edilmiş açıq tender müsabiqəsində qalib elan olunmuş və həmin hüquqi şəxsle 2019-cu il mayın 13-də 14 628,70 (on dörd min altı yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat məbəğində satınalma müqaviləsi bağlanmışdır.

BİLDİRİŞ

"Xalq qəzeti"nin 28 fevral və 14 mart 2019-cu il tarixli nömrələrində Qax Rayon İcra Hakimiyyətinin Qax şəhərində 48 mənzilli yaşayış binasının tikintisinin satın alınması məqsədilə dərc edilmiş açıq tender müsabiqəsində qalib elan olunmuş "Cənub-2000" MMC-nin Qax filialı ilə 2019-cu il mayın 7-də satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

"Bərdə İnşaat Sənaye" ASC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 11.00-da "Bərdə İnşaat Sənaye" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

İclasın gündəliyi:
1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2018-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Telefon- (050)200-01-48. Ünvan- Bərdə şəhəri, H.Əliyev prospekti 122.

İdarə heyəti

"Kəndsutəchizat" QSC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 11.00-da "Kəndsutəchizat" QSC-nin inzibati binasında səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:
1. Cəmiyyətin idarəetmə orqanlarının 2018-ci ilin yekunlarına dair hesabatı və balansın təsdiqi.
2. Təşkilati məsələlər (idarə heyətinin seçilməsi).
3. QSC-nin səhmlərinin alqı və satışı ilə bağlı müraciətin müzakirəsi.
4. Digər məsələlər.

İdarə heyəti

"Tikintimaştəmir" ASC səhmdarlarının nəzərinə!

30 iyun 2019-cu il saat 10.00-da səhmdarların növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Balaxanı qəsəbəsi 2-ci mədən küçəsində inzibati binada keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:
1. Müəssisənin 2018-ci il üçün maliyyə -təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
2. Müəssisənin fəaliyyətinin yaxşılaşdırılması üçün səhmdarların təkliflərinin müzakirəsi.
3. Digər məsələlər.
Bütün səhmdarların iştirakı vacibdir.

İdarə heyəti

"Su İdmanı Sarayı" MMC

"UPS" avadanlıqları üçün(hündürlüyü 171 mm, uzunluğu 198 mm və eni 166 mm) 80 ədəd akkumulyator(12 V/40AH) batareyasının satın alınması məqsədilə kəşqulyant sorğusu həyata keçirir.

Maraqlanan təşkilatlar +994502507755 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Əlaqələndirici şəxs- Rüşət Aslanov. Kəşqulyant sorğusunda iştirak etmək üçün sənədlər 20 may 2019-cu il saat 18:00-dək qəbul olunur. Ünvan- AZ1003, Bakı şəhəri, Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 15.

Tender komissiyası

"Səbə" ASC səhmdarlarının nəzərinə!

27 iyun 2019-cu il saat 15.00-da "Səbə" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:
1. Səhmdar cəmiyyətin nizamnaməsinə dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması barədə.
2. Səhmdar cəmiyyətin idarə heyəti barədə.
3. Səhmdar cəmiyyətin 2018-ci il üçün illik maliyyə hesabatları barədə.
4. 2018-ci ilin nəticələrinə görə dividendlərin müzakirə edilməsi.
5. Digər məsələlər.
Ünvan- Xırdalan şəhəri, Heydər Əliyev prospekti1, "Səbə" ASC-nin inzibati binası.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Əlaqə telefonu- (012) 448-16-01.

İdarə heyəti

"Şüşəplastmas" ASC səhmdarlarının nəzərinə!

"Şüşəplastmas" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019-cu il saat 10-00 da " Şüşəplastmas " ASC-də Bakı , Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:
Cəmiyyətin 2018-ci ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi.
2. Mənfəətin istifadəsinə dair məsələnin müzakirəsi.
3. İdarə heyəti sədrinin seçilməsi.
4. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin seçilməsi.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla (012) 565-16-36 nömrəli telefonla əlaqə saxlayaraq cəmiyyətdə tanış olmaq mümkündür.

Müşahidə şurası

"Bakı Texnika Sənaye" ASC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 11.00-da "Bakı Texnika Sənaye" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələ:
1. Səhmdar cəmiyyətin 2018-ci il üzrə yekun hesabatının müzakirəsi və təsdiqi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Ünvan- Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11. Telefon- 425-59-44, (050) 363-07-04.

"Nəsimi Məişət Malları" ASC səhmdarlarının nəzərinə!

"Nəsimi Məişət Malları " ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019-cu il saat 11-30-da "Şüşəplastmas " ASC-nin yerləşdiyi ünvanda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2018-ci ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi.
2. İdarə heyəti sədrinin seçilməsi .
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla (012) 565 -16 -36 nömrəli telefonla əlaqə saxlayıb cəmiyyətdə tanış olmaq mümkündür.

Müşahidə şurası

"Bakı Tikinti-Quraşdırma" ASC səhmdarlarının nəzərinə!

29 iyun 2019-cu il saat 11.00-da səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2018-ci il maliyyə-təsərrüfat fəaliyyətinin təhlili.
2. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün təsisçilərin şəxsiyyəti təsdiq edən sənəddə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyətli təsdiqləyən sənəddə) iştirakı vacibdir.
Ünvan- Bakı, Nizami rayonu, 6-cı Köndələn küçəsi 1.

"Xətai Təmir-Tikinti-1" ASC səhmdarlarının nəzərinə!

29 iyun 2019-cu il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi 22 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında "Xətai Təmir-Tikinti-1" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2018-ci il üçün illik və maliyyə hesabatları barədə.
2. Cəmiyyətin müşahidə şurası barədə.
3. Cəmiyyətin təftiş komissiyası barədə.
4. Cəmiyyətin 2019-2020-ci illər üçün inkişaf perspektivləri və planları barədə.

"ALMET" ASC səhmdarlarının nəzərinə!

"ALMET" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019-cu il saat 11-da " Şüşəplastmas " ASC-nin yerləşdiyi ünvanda- Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2018-ci ilin yekunlarının və mühasibat balansının təsdiqi.
2. Mənfəətin istifadəsinə dair məsələnin müzakirəsi.
3. Direktorun seçilməsi.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla (012) 565-16-36 nömrəli telefonla əlaqə saxlayıb cəmiyyətdə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniçetmələr üçün Respublika Verem Xəstəlikləri Sanatoriyasının tikintisi işlərinin (tikintinin davamı) satın alınması.
Lot-2. 2 sayılı Sumqayıt şəhər xəstəxanasının tikintisinin (söküntü işləri) satın alınması.

Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar:

- tikinti - quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;
- müəssisənin maddi - texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
- səhiyyə obyektlərinin təmir - tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə döviyyəsi (10,0 milyon manatdan az olmamaq şərtlə) haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük verilecekdir.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar hər lot üçün 300 (Üç yüz) manat iştirak haqqını qeyd olunmuş hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565- 12-41) ala bilərlər.

Rekvizitlər-
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

VÖEN -1400049171
Adı- Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T BİK: CTREAZ22
H/h- AZ81CRTE00000000000002128201
Fond -7, iqtisadi təsnifat -142340, xəzinə hesab kitabı -002730

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədə ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə 18 iyun 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsl və surəti sözləri qeyd edilməlidir.

Iştirak haqqı heç bir halda geri qaytarılmayı.

Iştirakçılar aşağıdakı sənədləri zərfdə 7 iyun 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq məntəqəliliyini göstərəcək son 3 illik əks

etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qanə edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

- iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender təkliflərinin təqdiminin son tarixi 18 iyun 2019-cu il saat 17.00-dır.

Tenderin açılışı 19 iyun 2019-cu il saat 15.00-da olacaqdır.

Tender komissiyası

Qax Rayon İcra Hakimiyyəti

yolların əsaslı təmirinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot- 1. Qax şəhərinin A.A. Bakixanov, H.Cavid, M.Hüseynzadə, S.Ə.Şirvani, Babək küçələrində, M.Müfqi küçəsi döngə 1-da və Cəlayər kəndində yolların əsaslı təmirinin satın alınması.

Lot- 2. Qax şəhərinin M.Əmirov, H.Aslanov və H.Tağıyeva küçələrində yolların əsaslı təmirinin satın alınması.

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 32 (əlaqələndirici şəxs-Elbrus Tağıyevdən, telefon- 0242553392) nömrəli ünvandan ala bilərlər.

Iştirak haqqı hər bir lot üçün 200 manatdır.

H/h-AZ 20 İLB 32051019447100201171
VÖEN- 4300015071

Bank- "Kapital Bank" ASC-nin Qax filialı
Kod- 200714

VÖEN- 9900003611
M/h- AZ 37 NABZ
01350100000000001944
S.W.I.F.T- ALIBAZ 2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;

- iddiaçılarnın son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçılarnın son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçılarnın tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən ən azı 60

bank günü müddətində qüvvədə olmalıdır;

- iddiaçılarnın müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçılarnın işlərin yerinə yetirilməsi üçün potensial imkanları haqqında məlumat;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 iyun 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 iyun 2019-cu il saat 18.00-a qədər Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarnın təklifləri 14 iyun 2019-cu il saat 11.00-da Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli ünvanda açılacaqdır.

İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Qax RİHB-in şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Qax şəhəri H.Aslanov, H.Tağıyeva və M.Əmirov küçələrində görülməçək abadlıq işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Tenderdə iştirak haqqı 250 (iki yüz əlli) manatdır.

Tender iştirakçılarına "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etmək təklif olunur.

Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsi aşağıda qeyd olunan meyarlara əsaslanacaqdır:

- aşağı qiymət, yüksək keyfiyyət,analoji işlərin görülməsində təcrübə və maliyyə vəziyyəti.

Iştirakçılar iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvandan ala bilərlər(əlaqələndirici şəxs –Mustafa Qabulovdan, telefon - 024-25-5-24-70 və 024-25-5-37-73).

Təşkilat- Qax RİHB-in şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
Qax YXO
H/h- AZ20AİLB32051019447100201171
VÖEN-4300088051
Bank-"Kapital Bank"ASC-nin Qax filialı
Kod-200714
VÖEN-9900003611
M/h-AZ37NABZ01350100000000001944
SWIFT BİK AİLBZ2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi məbləğinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq orqanlarından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.

Sənədlər Azərbaycan dilində, 2 nüsxə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru " Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri(tender təklifi və bank zəmanəti istisna olmaqla) 3 iyun 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 13 iyun 2019-cu il saat 18.00-dək Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvanda yerləşən Qax RİHB-in şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarnın təklifləri 14 iyun 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC

daxili vəsaiti hesabına içməli və tullantı sularının emalı prosesində istifadə olunan kimyəvi reagentlərin və mal-materialların satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs Ağaqılı Mirzəyevdən, 431 47 67/2246) ala bilərlər.

Iştirak haqqı 400 manatdır.

Təşkilat- "Azərsu" ASC

VÖEN- 9900001751

Bank- "Kapital Bank"ASC-nin 1 saylı

Nəsimi filialı
Kod- 200112
VÖEN- 9900003611
M/h- AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BİK- ALIBAZ2X
H/h- AZ65AİLB 33070019441100216111
Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Təşkilat- "Azərsu" ASC

- VÖEN- 9900001751

- Bank- "Kapital Bank"ASC-nin 1 saylı

haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 iyun 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18 iyun 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarnın təklifləri 19 iyun 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi MMC

2019-cu ildə laboratoriya avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Laboratoriya avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması.

Avadanlıqların alınma müddəti 2019-cu il ərzindədir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu,Cəfər Cəbbarlı küçəsi 34 nömrəli ünvanda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi MMC-dən (əlaqələndirici şəxs-Xəlilov Fəxrət İlqar oğlundan, telefon- (596-05-20)) ala bilərlər.

Iştirak haqqı 300 manatdır.

TƏŞKİLAT- ANALİTİK EKSPERTİZA MƏRKƏZİ MMC

H/h- AZ95İBAZ38090019449693913207

VÖEN- 1300805451

BANK-„AZƏRBAYCAN BEYNƏLXALQ

BANK"İ ASC-NİN NƏSİMİ FİLİALI
KOD- 805614
VÖEN- 9900001881
M/H- AZ03NABZ01350100000000002944
S.W.I.F.T- BİK İBAZAZ 2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri notarial təsdiq olunmuş halda;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri(tender təklifi və bank təminatı istisna olmaqla) 2019-cu il iyunun 25-i saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-cu il iyunun 4-ü saat 17.00-a qədər, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cəbbarlı küçəsi 34 nömrəli ünvanda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi MMC-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarnın təklifləri 2019-cu il iyunun 5-i saat 12.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Çinar Park” ASC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 10.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə 5 nömrəli binada “Çinar Park” ASC-nin növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. “Çinar Park” ASC-nin 2018-ci il üzrə hesabatı.

2. Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları (materialları) Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə əldə etmək olar.

Əlaqə telefonu- (050) 207 66 59. Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiqləyən sənədlə (nümayəndələr notarial qaydada təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

“Çinar Park” ASC-nin müşahidə şurası

“Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 10.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (Özbəkistan küçəsi 1) nömrəli ünvanda “Sumqayıt Dəmir Beton-1” ASC-nin illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. “Sumqayıt Dəmir Beton-1” ASC-nin 2018-ci il üzrə hesabatı.

2. Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları (materialları) Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (Özbəkistan küçəsi 1) nömrəli ünvandan əldə etmək olar.

Əlaqə telefonu- (050) 223 41 29. Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiqləyən sənədlə (nümayəndələr notarial qaydada təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

“Sumqayıt Dəmir Beton-1” ASC-nin müşahidə şurası



ABS

Liderlər iyunda görüşə bilər




ABŞ Prezidenti Donald Tramp iyunda çinli həmkarı Si Cinqinlə görüşə bilər. Bunu Ağ evin iqtisadi məsələlər üzrə məsləhətçisi Larri Kudlou bildirib. Onun sözlərinə görə, Tramp və Cinqin Yaponiyada "G20" ("Böyük iyirmilik") sammitində görüşə bilər. O, həmçinin əlavə edib ki, bu görüş üçün yaxşı imkan var. Kudlou onu da əlavə edib ki, Çin ABŞ-la ticarət danışıqlarında öz mövqelərindən geri çəkilib.

Xəbəri BBC verib.

İngiltərə

Ölkənin ən zəngin ailəsi



İngiltərənin ən zəngin ailələrinin adları açıqlanıb. Bildirilir ki, siyahıya Hinduya qaradşları başçılıq edir. Sri və Qopa qaradşlarının sərvətləri, ümumilikdə, 24 milyard funt-sterlinq civarında dəyərləndirilir.

Qeyd edək ki, əslən hindistanlı olan qaradşlar 1914-cü ildə Mumbay şəhərində qurulan şirkətlərinə rəhbərlik edirlər.

Məlumatı "The Sun" yayıb.

İsveçrə

Ən təhlükəli virus

Beynəlxalq Alimlər Qrupu insan həyatı üçün ən təhlükəli viruslarla bağlı hesabat hazırlayıb. Bildirilir ki, ən təhlükəli virus hər il 1 milyon 340 min insanın həyatına son qoyan hepatitdir. Alimlərin fikrincə, insanların ölümünə təkcə xəstəliyin özü deyil, onun törətdiyi qaraciyər sirrozu, xərçəng və digər ağırlaşmalar da səbəb olur. İkinci yerdə 1 milyon 200 mindən çox insanın həyatına son qoyan vərmə, üçüncü yerdə isə hər il 1 milyondan çox adamın ölümünə səbəb olan HIV virusu göstərilir.

Xəbəri "Lancet" nəşri verib.

Almaniya

Səhmlərin 5 faizi satıla bilər



Almaniyanın "Daimler" avtokonsernin səhmlərinin 5 faizi Çinin "BAIC Group" şirkətinə satıla bilər. Bildirilir ki, Çin şirkəti bu barədə qarşı tərəfi ilin əvvəlindən məlumatlandırıb. Lakin tərəflər bu barədə rəsmi açıqlama verməyib. Qeyd edək ki, "BAIC Group" və "Daimler" müştərek fəaliyyətə 2005-ci ildə "Beijing Benz Automotive" müəssisəsini yaratmaqla başlayıblar.

Məlumatı "Sinxua" yayıb.

Fransa

PSJ Eden Dzeko ilə maraqlanır

PSJ İtaliyanın "Roma" klubunun futbolçusu Edin Dzekonu transfer etmək istəyir. PSJ-nin Dzekonun meneceriylə danışıqlara başladığı, lakin "Roma" ilə tam razılıq əldə olunmadığı bildirilir. Fransızlar Dzekonun transferi üçün 23 milyon avro ödəməyə hazırdır. Qeyd edilir ki, tərəflər razılaşarsa, növbəti mövsümdən bosniyalı hücumçu PSJ-də çıxış edəcək.

Xəbəri "Eursport" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Suriya ordusu Kobani şəhəri uğrunda döyüşlər aparır

Suriya ordusu Cəbəl-əz-Zaviyə rayonunda islamçı qüvvələrin mövqelərinə zərbələr endirib və onların üzərinə hücumu hazırlaşır. Bu barədə Suriya mənbələrinə istinadən "Lenta.ru" məlumat yayıb.

Məlumatla görə, Suriya ordusunun gələcək planında Maarrat-en-Nuuman şəhərini ələ keçirmək də var. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, hazırda tərəflər arasında, Dara şəhərində olduğu kimi, barışıqla bağlı danışıqlar aparılır.

Bununla yanaşı, Rusiyanın Hava Kosmik Qüvvələri şimal-qərbdəki Həmə əyalətinin kənd yerlərində cihadçı və qiyamçıların mövqelərinə bombalar yağdırıb.

Qeyd edilir ki, İdlib əyalətində ölkənin əsas



liman şəhəri olan Latakiya və Türkiyə sərhədindəki strateji əhəmiyyətli Kobani şəhəri uğrunda döyüşlər gedir. Əvvəllər bu şəhər cihadçıların nəzarəti altında olub. Əgər Suriya ordusu Kobani şəhərinə

nəzarəti ələ keçirə bilsə, Latakiyadakı ekstremistlər İdlibdən gəndərilən silah-sursatdan məhrum olacaqlar.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin yazında başlanıb. Münaqişədə olan əsas tərəflər hazırkı Prezident Bəşər Əsədə



sadiq olan hökumət qüvvələri, mötədil müxalifət və islamçı qruplaşmalardır.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

BƏƏ və Bəhreyn də "Patriot" raket sistemləri alır



CNN telekanalının yaydığı məlumatla görə, ABŞ Konqresi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə, ümumilikdə, 6 milyard dollarlıq "Patriot" raket sistemləri və yeni silah-sursat satışı-na razılıq verib.

Bildirilir ki, Bəhreyn 2 milyard 478 milyon dollar qarşılığında "Patriot" raket sistemləri ilə bu sistemlərə inteqrasiya olunmuş avadanlıqlar alacaq. Razılaşmaya əsasən, alqı-satqı paketinə təyinatları və naviqasiya raketlərini vura bilən 36 ədəd "Patriot MIM-104E" zenit-raket kompleksi daxildir.

Bəhreynin həmçinin, hava qüvvələrində saxladığı "F-16" -larda istifadə edilə bilmək üçün 750 milyon dollar dəyərində əlavə silah sistemləri alacağı bildirilir.

Qeyd edək ki, Bəhreyn və BƏƏ üçün satışı təsdiq olunan silahları ABŞ-ın "Raytheon" və "Lockheed Martin" firmaları istehsal edir. ABŞ rəhbərliyi keçən ay da Səudiyyə Ərəbistanına 2,4 milyard dollarlıq THAAD hava müdafiə sistemləri satmışdı.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Neft həftəyə bu qiymətlə başladı

□ Dünya bazarında "qara qızıl"ın qiyməti artmağa başlayıb. Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin qiyməti 1,4 faiz artaraq bir bareli 71,74, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin qiyməti 1,3 faiz artaraq bir bareli 61,85, Azərbaycanın "AzeriLight" markalı neftinin qiyməti 1,5 faiz artaraq bir bareli 73,25 dollar olub.

Ekspertlər bildiriblər ki, OPEC+ dövlətləri hasilatı azaltmaq barədə razılaşmaya əməl etsələr dünya bazarında "qara qızıl"ın qiyməti artacaq.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



"Baku Steel Construction" ASC səhmdarlarının nəzərinə!

27 iyun 2019-cu il saat 15.00-da səhmdar cəmiyyətinin Bakı şəhəri, Binaqədi şossesi 53 nömrəli ünvanda yerləşən inzibati binasında "Baku Steel Construction" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:
1. "Baku Steel Construction" Açıq Səhmdar Cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarının seçilməsi.
2. "Baku Steel Construction" Açıq Səhmdar Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətinin Bakı şəhəri, Binaqədi şossesi 53 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

"Baku Steel Construction" ASC-nin direktorlar şurası

"Azərtəkrarqarametal" ASC səhmdarlarının nəzərinə!

27 iyun 2019-cu il saat 12.00-da Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi 36 nömrəli ünvanda səhmdar cəmiyyətinin inzibati binasında "Azərtəkrarqarametal" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:
1. "Azərtəkrarqarametal" Açıq Səhmdar Cəmiyyətinin idarəetmə və nəzarət orqanlarının seçilməsi.
2. "Azərtəkrarqarametal" ASC-nin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi 36 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

"Azərtəkrarqarametal" ASC-nin direktorlar şurası

✓ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Filologiya məsələləri" jurnalına verilmiş mətbu nəşrin 3222 nömrəli reyestr itdiyi üçün etibarsız sayılır.

✓ 2010-cu il martın 16-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Kitabxanasılaşlıq və informasiya" jurnalına verilmiş 3135 nömrəli qeydiyyat şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

✓ 2018-ci ildə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Kamilov Əhməd Sədyar oğlunun adına verilmiş TX seriyalı 0860 nömrəli xidməti vəsiqə itdiyi üçün etibarsız sayılır.

Hava proqnozu

☞ Mayın 14-də
☞ Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin şəhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Müləyim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752-757 mm cive sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
☞ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 27-32 dərəcə isti olacaq.
☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa,

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında şəhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və şəhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.
☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və şəhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi

ehtimalı var. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağış yağacağı gözlənilir. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 14-18, gündüz 25-30 dərəcə isti olacaq.
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Aşağı əsasən yağmursuz keçəcək. Şəhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 15-18, gündüz 23-28, dağlarda gecə 12-16, gündüz 17-22 dərəcə isti olacaq.

Türkiyə diplomatı: Qarşı tərəfdən ədalətli mövqe gözləyirik

Türkiyə xarici işlər nazirinin müavini Hami Aksoy Yunanıstan hökumətini Egey dənizi regionunda Ankaranın maraqlarına zərər vurmaqdan çəkinməyə çağırıb. Məlumatı "Anadolu" agentliyi yayıb.



Türkiyə XİN-nin rəsmisi bildirib ki, Afina Egey dənizində təxribatlardan imtina etməlidir. Onun sözlərinə görə, Yunanıstan hökuməti tarixi reallıqları unutmamalı və Türkiyənin qanuni hüquqlarını gözdən itirmək üçün bəhanə axtarmamalıdır.

Diplomat qeyd edib ki, Yunanıstan dəfələrlə Ankara ilə münasibətlərdə öz qərəzli mövqeyinə haqq qazandırmıq niyyətilə bir sıra nüfuzlu beynəlxalq qurumlardan, o cümlədən NATO-dan sui-istifadə etməyə cəhd edib. Bu dəfə də Yunanıstan tərəfi Egey dənizində qeyri-leqal miqrasiya problemini qabartmaqla, NATO mövzusunu gündəmə gətirib, faktiki, aliysinin

arkasında daldalanmağa cəhd edir. Halbuki, Şimali Atlantika Alyansı üzv dövlətlərin daxili işlərinə müdaxilə etməmək siyasəti yürüdü. H.Aksoy hesab edir ki, NATO-nun bu yanaşması düzgündür.

Türkiyə hökuməti Yunanıstanla münasibətlərdə yaranan bütün problemlərin qarşılıqlı dialoq əsasında və hər iki tərəfin razılığı ilə həllinin tərəfdarıdır. H.Aksoy deyib: "Türkiyə bu məsələdə güclü siyasi iradə nümayiş etdirir və qarşı tərəfdən də ədalətli mövqe gözləyir".

M.HACIXANLI, "Xalq qəzeti"

BVF Pakistana 6 milyard dollar kredit verəcək



Pakistan hökuməti və Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri rəsmi İslamabada veriləcək 6 milyard dollarlıq kreditin şərtlərini razılaşdırıblar. Bu barədə "Bloomberg" agentliyi BVF-nin saytına istinadən məlumat yayıb.

Bildirilir ki, bu məlumatı Pakistanın baş nazirinin maliyyə məsələləri üzrə müşaviri Əbdül Hafiz Şeyx də təsdiqləyib. O deyib: "Pakistan üç il müddətinə BVF-dən 6 milyard dollar məbləğində maliyyə dəstəyi alacaq".

Qeyd edək ki, BVF-nin nümayəndə heyəti kreditin məbləğinin və şərtlərinin razılaşdırılması üçün aprelin 29-dan Pakistanda səfərdədir.

Xatırladaq ki, Pakistan hakimiyyəti BVF-dən 6-7 milyard dollar dəyərində kredit istəməyi planlaşdırırdı. Bu halda BVF İslamabaddan büdcə kəsirinin azaldılması və vergi sisteminin genişləndirilməsini tələb edə bilərdi.

Qeyd edək ki, Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

"Bakelektroqaynaq" ASC səhmdarlarının nəzərinə!

27 iyun 2019-cu il saat 11-00-da Bakı şəhəri, Mir Cəlal küçəsi 15 nömrəli ünvanda səhmdar cəmiyyətinin inzibati binasında "Bakelektroqaynaq" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:
1. "Bakelektroqaynaq" ASC-nin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətinin Bakı şəhəri, Mir Cəlal küçəsi 15 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

"Bakelektroqaynaq" ASC-nin idarə heyəti

ALLAH RƏHMƏT ELƏSİN

Asif Əsgərov "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevə əzizi

ƏLİQƏMƏ QULİYEVİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Şirvan şəhərindən Mərdan Camalov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova əzizi

VAQİF BABAŞOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Hacıqabuldan Əhməd Muxtarov ailəsi ilə birlikdə İbrahim Mehdiyevə və ailəsinə əzizləri

KÖVSƏR XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları Gülbəniz Səfəraliyeva, Mədinə Vəliyeva, Dilqad Sadiqova, Mehriban Cəferova və Adilə Qocayeva iş yoldaşları

SEVGİYƏ ƏSƏDOVANIN

vaxtsız vəfatından kədərli olduğunu bildirir, mərhumun yaxınlarına və doğmalarına dərin hüznə başsağlığı verir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının diyarşünaslıq elmi-bibliografiya şöbəsinin əməkdaşları iş yoldaşları

SEVGİYƏ ƏSƏDOVANIN

vaxtsız vəfatından kədərli olduğunu bildirir, mərhumun yaxınlarına və doğmalarına dərin hüznə başsağlığı verirlər.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xəttli), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7919

SİFARİŞ 1596

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00